

Ölçü vahidləri və ixtisarlar

Ölçü vahidləri

| | |
|------------------------------|--|
| % | Faiz |
| % w/w | Kütlə konsentrasiyasının faizi |
| ' | Fut |
| < | -dən az |
| > | -dən çox |
| ± or +/- | çox/az |
| ≥ | -dən çox və ya ona bərabər |
| ° | Dərəcə |
| °C | dərəcə Selsi |
| µg/g | Qramda mikroqram |
| µg/m ³ | Kub metrdə mikroqram |
| µm | Mikrometr |
| µR/h | Mikrorentgen/saat |
| AZN/kg | Azərbaycan Manatı/kiloqram |
| AZN/ton | Azərbaycan Manatı/ton |
| cm/s | Saniyədə sentimetr |
| cm/year | İldə santimetr |
| cSt | santistoks |
| cu in | Kub düym |
| dB | Desibel |
| dB (A) | İnsan qulağı üçün eşidilən tezliklər əsas götürülməklə ölçülmüş səs intensivliyinin vahidi |
| dB re 1 µPA | Bir mikropaskala nisbətdə desibellər |
| dB re 1µPa ² .sec | Bir mikropaskal kvadratı saniyəsinə nisbətdə desibellər |
| ft | Fut |
| h | Saat |
| Hz | Hers |
| lbs / Newtons | Funt/Nyuton |
| in | Düym |
| kg | Kiloqram |
| kg/m ³ | Kub metrdə kiloqram |
| kHz | Kiloherts |
| km | Kilometr |
| km/hr | Saatda kilometr |
| km ² | Kvadrat kilometr |
| l/h | Saatda litr |
| L _{Aeq} | Ekvivalent orta səs səviyyəsi |
| L _{Aeq,T} | Müəyyənləşdirilmiş vaxt intervalı T ərzində A üzrə ölçülmüş ekvivalent fasiləsiz səs təzyiqi səviyyəsi |
| litres/m ² | Kvadrat metrdə litr |
| L _w | Səs gücünün səviyyəsi |
| m | Metr |
| m | Dəqiqə |
| m/s | Saniyədə metr |
| m ² | Kvadrat metr |
| m ³ | Kub metr |
| mg/g | Qramda milliqram |
| mg/l | Litrdə milliqram |
| ml | millilitr |
| mm | Millimetr |
| mm/s | Saniyədə millimetr |
| mm/year | İldə millimetr |

| | |
|-----------|--|
| MPN/100ml | Hər 100 millilitrdə ən çox ehtimal edilən say |
| pH | $-\log_{10} [H^+]$ (Turşuluq və ya qələvilik ölçüsü) |
| PSI | Kvadrat düymdə funt |
| Secs | Saniyə |
| tonnes/km | Kilometrdə ton |
| V | Volt |

Kimyəvi elementlər və birləşmələr

| | |
|-------------------|-------------------------|
| CH ₄ | Metan |
| CO | Karbon oksidi, dəm qazı |
| CO ₂ | Karbon qazı |
| N ₂ O | Oksonitrid azot |
| NH ₄ | Ammonium |
| NO | Azot oksidi |
| NO ₂ | Azot dioksid |
| NO ₂ | Nitrit |
| NO ₂₊₃ | Nitrat |
| NO _x | Azot oksidləri |
| PO ₄ | Fosfat |
| SiO ₂ | Silikat |
| SO _x | Kükürd oksidləri |

İxtisarlar

| | |
|-------|---|
| 2Ö | İki ölçülü |
| 3Ö | Üç ölçülü |
| 4C | Dörd-Komponent |
| 4Ö | Dörd ölçülü |
| P | Payız |
| AÇG | Azəri, Çıraq, Günəşli |
| AİB | Asiya İnkişaf Bankı |
| AETM | Azərbaycan Ekologiya və Texnologiya Mərkəzi |
| AGT | Azərbaycan Gürcüstan Türkiyə |
| ABƏŞ | Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti |
| AMP | Abşeron Milli Parkı |
| AQAM | Havanın Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə Olunması |
| ATA | AMEC-Tekfen-Azfen |
| AWD | Sürətləndirilmiş düşən yük |
| AZE | Nəqli Kəsilmə ilə Mübarizə Alyansı |
| AZN | Azərbaycan Manatı |
| AzQK | Azərbaycanın Qırmızı Kitabı |
| BAOAC | Neftin Görünüş Koduna Dair Bonn Razılaşması |
| EƏ | Eramızdan əvvəl |
| OBT | Oksigenə Bioloji Tələbat |
| BOEM | Okeanın Enerjisinin İdarə Olunması İdarəsi |
| BS | Britaniya Standartı |
| BDBL | Bakı Dəniz Balıq Limanı |
| BSi | Britaniya Standartlar İnstitutu |
| TTT | Təshihəçisi tədbirlərə dair tələbnamələr |
| SHÇ | Son həddə çatmışlar |
| CITES | Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası |
| İƏMŞ | İcma ilə əlaqələr üzrə məsul şəxs |
| OKT | Oksigenə Kimyəvi Tələbat |
| NK | Nazirlər Kabineti |
| TK | Tərəflərin Konfransı |
| CSCN | "Caspian Seal Conservation Network" (Xəzər Suitilərinin Mühafizəsi Şəbəkəsi) |
| MTTS | Mərkəzi Tullantı Toplanma Sahəsi |
| SC | Sabit Cərəyan |

| | |
|-------------------|---|
| DIB | “Demaree Inflatable Boats” |
| DIPABR | Su Mühitindəki Bioloji Ehtiyatların Artırılması və Mühafizəsi Departamenti |
| SHBRAMD | Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti |
| DS | Tədqiqat ərzində |
| KvəH | Kəşfiyyat və Hasilat |
| İEVT | İlkin Ekoloji Vəziyyətə dair Tədqiqat |
| EBCƏS | Ekoloji və Bioloji Cəhətdən Əhəmiyyətli Sahələr |
| AK | Avropa Komissiyası |
| SƏTƏM | Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit |
| ƏMTQ | Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi |
| ETM | Ekoloji Təsir Barədə Məlumat |
| EMEP | Avropa Monitoring və Qiymətləndirmə Proqramı |
| ƏMMP | Ətraf Mühitin Monitoring Proqramı |
| NSTO | Nəslə kəsilmə təhlükəsi olanlar |
| AQS | Avropa Qonşuluq Siyasəti |
| ENPI | Avropa Qonşuluq və Tərəfdaşlıq Vasitəsi |
| ƏMSSTQ | Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi |
| ƏMSSİOMP | Ətraf Mühit və Sosial Sahənin İdarə Olunması və Monitoring Planı |
| ESİS | Ekoloji və Sosial İdarəetmə Sistemi |
| ETS | Ekoloji Texniki Sənəd |
| Aİ | Avropa İttifaqı |
| İc. | İcraçı |
| FAO | BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı |
| ÜDM | Ümumi Daxili Məhsul |
| İQ | İstixana qazı |
| GIWA | Qlobal Beynəlxalq Suların Qiymətləndirilməsi |
| ÜMG | Ümumi milli gəlir |
| DÜİST | Dövlət Standartı (Rusiya Standartı) |
| HƏM | Hökumətlə əlaqələr üzrə məsləhətçi |
| GWO | Qlobal Quyular Təşkilatı |
| H | Hündürlük |
| HDPE | Yüksək sıxlığa malik polietilen |
| HGV | Ağır yük maşını |
| HS | Geniş tezlik diapazonunda eşitmə qabiliyyətinə malik balıqlar |
| SƏTƏM | Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit |
| SƏTTƏM | Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Təhlükəsizlik və Ətraf Mühit |
| HAS | Hövsan Aerasiya Stansiyası |
| IADC | Beynəlxalq Podratçı Qazmaçılar Assosiasiyası |
| IAGC | Beynəlxalq Podratçı Geofiziklər Assosiasiyası |
| MOBS | Mühüm Ornitoloji və Biomüxtəliflik Sahələri |
| K | Köçkünlər |
| IFC | Beynəlxalq Maliyyə Korporasiyası |
| BDT | Beynəlxalq Dəniz Təşkilatı |
| AEİ | Arxeologiya və Etnoqrafiya İnstitutu |
| Gİ | Geologiya İnstitutu |
| IOGP | Neft və Qaz Hasilatçılarının Beynəlxalq Assosiasiyası |
| MQS | Mühüm Qurğu Sahələri |
| IPIECA | Beynəlxalq Neft-Qaz Sənayesi üzrə Ətraf Mühitin Mühafizəsi Assosiasiyası |
| ISO | Beynəlxalq Standartlaşdırma Təşkilatı |
| ISS TM | Müstəqil sinxron mənbələr |
| ITOPF | Dənizin Çirklənməsi Zamanı Tanker Sahiblərinin Məsuliyyətlərinin Məhdudlaşdırılması üzrə Beynəlxalq Federasiya |
| IUCN | Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi |
| IUCN NR | Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən qeydə alınmayıb |
| BTMK | Birgə Təbiəti Mühafizəsi Komitəsi |
| ƏBS | Əsas Biomüxtəliflik Sahələri |
| U | Uzunluq |
| KTAO | Kiçik təhlükə altında olanlar |
| LCR | Logistika əməliyyatlarını idarəetmə məntəqəsi |
| LGV | İri yük maşını |

| | |
|------------------|--|
| AH | Aşağı həssaslıq |
| MYK | Maksimum yolverilən konsentrasiyalar |
| MARPOL | Gəmilərdən Çirkənmənin Qarşısının Alınmasına Dair Beynəlxalq Konvensiya, 1973-cü il, 1978-ci il tarixli protokol əsasında düzətilər edilib |
| Maks | Maksimum |
| ETSN | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| FHN | Fövqəladə Hallar Nazirliyi |
| Min | Minimum |
| ƏƏSMN | Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi |
| DMM | Dəniz məməlilərinin müşahidəsi |
| MTN | Mədəniyyət və Turizm Nazirliyi |
| MTP | Materialların Təhlükəsizlik Pasportları |
| DNP | Dəniz Nəqliyyatı Polisi |
| Şim | Şimal |
| N (%) | Nisbi yayılma faizi |
| UH | Uyğunsuzluq hesabları |
| NESDIS | Milli Ekoloji Peyk, Məlumat və İnformasiya Xidməti |
| ŞQ | Şimal qanadı |
| MGMM | Milli Geofizika Məlumat Mərkəzi |
| QHT | Qeyri-Hökumət Təşkilatı |
| MGP | Milli Göstərci Proqram |
| QMUÜB | Qeyri-metan uçucu üzvi birləşmələr |
| NOAA | Okean və Atmosfer Araşdırmaları üzrə Milli Administrasiya |
| TRM | Təbii Radioaktiv Materiallar |
| NKTYO | Nəslə kəsilmə təhlükəsinə yaxın olanlar |
| DDST | Dənizdibi Seysmik Tədqiqat |
| XKŞ | Xarici Kontinental Şelf |
| OGP | Beynəlxalq Neft və Qaz İstehsalçıları Assosiasiyası |
| ƏİOS | Əməliyyatın İdarə Olunması Sistemi |
| OnSEIS | Quruda Sinxronlaşdırılmış Elektrik İmpulsu Mənbə |
| NDQFCTP | Neft Dağılmalarına qarşı Fövqəladə Cavab Tədbirləri Planı |
| NDQCTP | Neft Dağılmalarına Qarşı Cavab Tədbirləri Planı |
| PAK | Polisiklik Aromatik Karbohidrogenlər |
| TƏS | Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi |
| İMAP | İctimai Məsləhətləşmə və Açıqlama Planı |
| TPO | Təhlükə Potensialı Obyektlər |
| PM ₁₀ | Ölçüsü 10 mikrometrədək olan bərk hissəciklər |
| ppb | Milyardda bir hissəcik |
| ppt | Mində bir hissəcik |
| PPV | Hissəciklərin maksimum sürəti |
| Pre-S | Tədqiqatdan əvvəl |
| PS | Tədqiqatdan sonra |
| HPBS | Hasilatın Pay Bölgüsünə Dair Saziş |
| psu | Praktiki duzluluq vahidləri |
| EQDİ | Eşitmə Qabiliyyətinin Daimi İtkisi |
| KN | Keyfiyyətə Nəzarət |
| QK | Qırmızı Kitab |
| REMS | Regional Ekoloji Model Sistemi |
| RIB | "Rigid Inflatable Boat" |
| S | Onurğasızların növ sayı |
| ÜQOB | Üzmə qovucuğu olan balıq |
| DSX | Dövlət Sərhəd Xidməti |
| CQBK | Cənubi Qafqaz Boru Kəməri |
| ŞD | Şahdəniz |
| ŞD1 | Şahdəniz Mərhələ 1 |
| ŞD2 | Şahdəniz Mərhələ 2 |
| ŞDB | Şahdəniz Bravo |
| DEE | Dövlət Ekoloji Ekspertizası |
| SEL | Səsin təsir səviyyəsi |
| DDA | Dövlət Dəniz Administrasiyası |

| | |
|--------|--|
| SMPEP | Dənizin Çirklənməsinin Qarşısının Alınması Üçün Gəminin Fövqəladə Tədbirlər Planı |
| SOCAR | Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti |
| STS | Səsin Təzyiq Səviyyəsi |
| SXMS | Suutlərin xüsusi mühafizə sahəsi |
| DSD | Dəniz səthinin duzluluğu |
| DST | Dəniz səthinin temperaturu |
| STT | Standart Temperatur və Təzyiq |
| SUV | Yolsuzluq şəraitinə uyğunlaşdırılmış universal nəqliyyat vasitəsi |
| AYDH | Abşeron Yarımadasının Dayazsulu Hissəsi |
| TACIS | Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım |
| KKÜM | Karbohidrogen konsentrasiyalarının ümumi miqdarı |
| ABHÜM | Asılı bərk hissəciklərin ümumi miqdarı |
| EQMİ | Eşitmə Qabiliyyətinin Müvəqqəti İtkisi |
| BMT | Birləşmiş Millətlər Təşkilatı |
| UNDP | Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı |
| UNECE | Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası |
| UNEP | Birləşmiş Millətlər Təşkilatının Ekologiya Proqramı |
| UNESCO | Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı |
| UNFCCC | Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Komissiyası |
| USBL | Ultra qısa ilkin səviyyə |
| V | Növündən asılı olaraq, bəzən üzümə qovucuğu çatışmayan balıqlar |
| UÜB | Uçucu Üzvi Birləşmələr |
| VSGA | Çox dayaz qatlar üçün pnevmotop qrupu |
| HN | Həssas növlər |
| Q | Qış |
| E | En |
| ÜST | Ümumdünya Səhiyyə Təşkilatı |
| TTTA | Tullantının təhvil-təslim aktı |
| TSTQ | Tullantı Suların Təmizlənməsi Qurğusu |